



“PAŞA Həyat Sığorta” ASC-nin Bakı Dövlət Universiteti ilə birgə təşkil etdiyi Yazı Müsabiqəsinin Şərtləri

1.0. MÜSABİQƏNİN BAŞLANILMASI

1.1. Müsabiqənin mövzusu: “Azərbaycanda həyat sığortası”

1.2. Müsabiqə ilə bağlı elanın verilməsi

Müsabiqə ilə bağlı məlumat marketing funksiyasının tərkib hissəsi olan İctimaiyyətlə Əlaqələr Xidməti tərəfindən hazırlanaraq bütün KİV orqanlarında press-reviz şəkilində və sosial şəbəkələrdə yayımlanır. Həmin məlumatda müsabiqənin aparılması şərtləri və yekunlaşması aydın şəkildə qeyd olunur. Müsabiqə ictimaiyyətə Şirkət tərəfindən təsdiqləndiyi gün elan edilir.

1.3. Müsabiqənin tələbləri:

- Müsabiqə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələrinə şamil olunur.
- Müsabiqəyə **23 noyabr 2016-cı il** tarixində start veriləcək.
- Təqdim olunan məqalənin həcmi üçün minimum və maksimum hədd nəzərdə tutulmayıb.
- Məqalə əhatə genişliyinə və dolğun məzmununa malik olmalıdır.
- Müsabiqə ilə bağlı təqdim olunan materiallar ehuseynguluyev@pasha-life.az elektron ünvanına göndərilməlidir.
- Məqalələrin son qəbulu günü **17 dekabr 2016-cı il** tarixinədəkdir.

2.0. MÜSABİQƏNİN İŞTİRAKÇILARI

2.1 Tələbələr

Yazı müsabiqəsi birbaşa BDU-nun tələbələri üçün nəzərdə tutulub. Əsas hədəf olaraq, müsabiqədə BDU-nun jurnalistika fakültəsinin tələbələri iştirak edə bilər.

2.2. Münsiflər heyəti

Müsabiqəyə daxil olan yazıları qiymətləndirəcək Münsiflər heyəti “PAŞA Həyat Sığorta” ASC-nin və BDU-nun əməkdaşlarından ibarət olacaq.

2.3 Təqdim olunan yazıların Münsiflər heyəti tərəfindən yoxlanılması müddəti

Məqalələr 5 iş günü müddətində Münsiflər heyəti tərəfindən yoxlanılaraq tərtib olunmuş Forma üzrə (əlavə olunur) müvafiq (1-dən 3-dək) ballar üzrə qiymətləndirilir.

3.0. MÜSABİQƏNİN GEDİŞİNƏ NƏZARƏT

Müsabiqə elan olunduğu gündən yazıların son qəbulu gününədək daxil olan bütün məqalələrə “PAŞA Həyat”ın İctimaiyyətlə əlaqələr xidməti və BDU-nin Mətbuat və informasiya şöbəsi tərəfindən nəzarət olunacaq. Saxta və müəllif hüquqlarının pozulması kimi faktlar aşkar olduqda hazırlanan imza sahibi (tələbə) ilə əlaqə saxlanılaraq onun hazırladığı yazının müsabiqədən kənarlaşdırılacağı bildiriləcək.

4.0. MÜKAFATLANDIRMA MƏRASİMİNİN TƏŞKİLİ

Müsabiqəyə təqdim olunan yazılar Münsiflər heyəti tərəfindən qiymətləndirildikdən sonra müvafiq yerlər üzrə qalıbların adları müəyyənləşdirilir və mükafatlandırma günündən minimum 3 gün qabaq qalıblar tədbirə qatılmaları ilə bağlı məlumatlandırılır.

4.1. Ümumi mükafat fondu

Müsabiqənin şərtlərinə görə pul mükafatı yalnız I, II və III yerlərin qalibinə təqdim olunur və qeyd olunan yerlər üzrə ümumi mükafat fondu 1 000 AZN təşkil edir.

4.2 Mükafatların yerlər üzrə məbləği

I yer	- 500 AZN
II yer	- 300 AZN
III yer	- 200 AZN

4.3 Qalıblərə pul mükafatından başqa digər hədiyyələrin təqdim edilməsi

Qalıblərə pul mükafatından başqa «PAŞA Həyat» tərəfindən korporativ standart hədiyyələrin təqdim olunması nəzərdə tutulub. Bundan başqa, müsabiqədə I yerə layiq görülmüş məqalənin müəllifinin imzası ilə KİV-də (ölkənin ən aparıcı maliyyə saytında) dərc edilməsi də nəzərdə tutulub.

5.0 MÜSABİQƏNİN YEKUNLAŞMASI

Münsiflər heyəti tərəfindən qalıbların mükafatlandırılması günü layihənin yekunlaşdığı gün hesab edilir.

6.0. MÜSABİQƏNİN YEKUNU İLƏ BAĞLI KİV-DƏ SOSIAL ŞƏBƏKƏLƏRDƏ MƏLUMATIN YAYIMLANMASI

6.1. Müsabiqədə I yerə layiq görülmüş məqalənin müəllifinin imzası ilə KİV-də və sosial şəbəkələrdə dərc edilməsi.

6.2. Şirkətin İctimaiyyətlə Əlaqələr Xidməti tərəfindən müsabiqənin nəticələri ilə bağlı Press-relizin hazırlanaraq bütün KİV-də yayımlanması.

7.0. Müsabiqə ilə bağlı KİV-də dərc olunan məlumatların linklərini Şirkətin əməkdaşları ilə paylaşmaq.

Məlumatlar üzrə toplam linklər arxivləşdirilir.

	YAZI MÜSABİQƏSİNİN QIYMƏTLƏNDİRİLMƏSİ ÜZRƏ FORMA	Sənəd №:	PHS/F-000
		Yoxlama №:	00
		Yazılma tarixi:	12.05.2014
		Səhifə№:	1/1

Müsabiqənin adı:	
------------------	--

Məqalə müəllifinin adı, soyadı:	
---------------------------------	--

Qiymətləndirməni aparən şəxs:	
-------------------------------	--

B A L L A R

XÜSUSİYYƏTLƏR	1	2	3
----------------------	----------	----------	----------

Əhatə genişliyi			
-----------------	--	--	--

Məzmun dolğunluğu			
-------------------	--	--	--

Araşdırma qabiliyyəti			
-----------------------	--	--	--

Yazının üslubu			
----------------	--	--	--

Faydalılıq			
------------	--	--	--

Qiymətləndirmənin ümumi nəticəsi:		bal
--	--	------------

Qiymətləndirməni aparən şəxsin imzası	
---------------------------------------	--

Qiymətləndirmənin aparıldığı tarix	
------------------------------------	--